


Creation Date:	20.11.2024	VALİDEYNİN RAZILIQ ƏRİZƏSİ	
Print Date:		TBİS28A2	Page 1 of 1

**“A-Qroup Sığorta Şirkəti” ASC-nin  
İdarə Heyətinin sədri  
M.N.Ataşiyeva**

tərəfindən

## ƏRİZƏ

**Hörmətli Məmməd müəllim,**

“A-Qroup Sığorta Şirkəti”ASC-də \_\_\_\_\_ nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış sığorta olunan \_\_\_\_\_ göstərilən tibbi xidmətlərlə əlaqədar orta referent qiymət əsasında müəyyən ediləcək sığorta ödənişinin onun atası/anası \_\_\_\_\_ bank hesabına köçürülməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

*Mənə məlumdur ki, bu ərizəni imzalamaqla sığorta ödənişinin həyata keçirildiyi gündən etibarən 5 (beş) iş günü ərzində məbləğlə bağlı hər hansı tələb irəli sürmədiyim halda “A-Qroup Sığorta Şirkəti” ASC-yə qarşı bu sığorta hadisəsi üzrə sığorta olunanın heç bir iddiasının olmadığını və ödənilmiş məbləğlə razılaşdığını təsdiq etmiş oluram.*

*Qəbul edirəm ki, sığorta ödənişinin adı çəkilən şəxsin bank hesabına köçürülməsi ilə əlaqədar hər hansı uyğunsuzluq, səhv və ya üçüncü tərəfin tələblərindən irəli gələn məsuliyyət tamamilə mənim üzərimdədir.*

İmza: \_\_\_\_\_

Tarix: \_\_\_\_\_